

Zöhrab BAXŞƏLİYEV

Tarix elmləri namizədi, dosent,

Aynurə SULTANOVA

BDU-nun Kitabxanaçılıq-informasiya
fakültəsinin məzunu

AZƏRBAYCAN PARLAMENT KİTABXANASI: YARANMA TARİXİ VƏ MÜASİR VƏZİYYƏTİ

XX əsrin sonuncu onilliyi Azərbaycan xalqının ictimai-siyasi həyatında dönüşü ili olmuşdur. Belə ki, 1991-ci ilin 18 oktyabr günü Azərbaycan milli tarixinin dönüşü nöqtəsi olub, xalqımızın yenidən öz dövlətinə, öz təleyinə, öz ölkəsinə sahib çıxdığı gündür. Buna görə də həmin gün ən yeni tariximizə qızıl səhifələrlə yazılmış günü kimi daxil olmuşdur.

Dünyanın siyasi-ictimai mənzərəsində baş verən dəyişikliklər, eləcə də xalqımızın istiqlal duyğularının boğulması üzərində qurulmuş SSRİ adlı nəhəng imperiyanın dayaqlarının sarsılması nəticəsində Azərbaycan XX əsrə ikinci dəfə özünün milli müstəqilliğin duyğularından, milli istiqlal məskurəsindən doğan müstəqil dövlət yaratmışdır.

Məlum olduğu kimi, hələ XX əsrin əvvəllərində Azərbaycanda bir oyanış, müstəqil, əsarətdən birdəfəlik qurtulmaq meyli baş qaldırmışdı.

1918-ci il may ayının 25-də gürçü fraksiyası Zaqafqaziya seyminin tərkibində çıxməq haqqında bəyanat verdi. Azərbaycan fraksiyasının rəhbəri F.Xoyski də müvafiq addım atmaq əzmində olduğunu bildirdi. Həmin il mayın 27-də Azərbaycan Milli Şurasının yarandığı elan edildi. Mayın 28-də isə Milli Şuranın ilk icası keçirildi. 26 nəfər Milli Şura üzvünün iştirak etdiyi iclasda Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul olundu.

1918-ci il noyabr ayının 19-da Milli Şura xüsusi qanun qəbul edərək 120 nəfərdən ibarət Azərbaycan Parlamentini formalasdırmağı qərara aldı. Parlamentin ilk icası həmin il dekabr ayının 7-də

keçirildi. Buna görə də 7 dekabr Azərbaycan parlamentarizmi tarixinin başlangıcı, ölkənin həyatında müstəqilliyyin, siyasi plüralizmin və demokratianın mühüm döñüş mərhələsi sayılmalıdır.

Qanunvericilik sahəsində parlamentin göstərdiyi fəaliyyət çərçivəsində Azərbaycanın dövlət rəmzlərinin, respublikanın himni-nin və bayrağının təsdiq edilməsi, Azərbaycan türkçəsinin dövlət dili elan olunması, dövlət gerbinin hazırlanması üçün müsabiqə elan olunması da təqdirdəliyiq hadisələrdəndir.

Azərbaycanın 1920-ci il aprel ayının 28-də bolşevik Rusiyası tərəfindən işgal olunması, xalqımızın sosial, iqtisadi və mənəvi həyatında uğursuz hadisələrin başlanğıcına səbəb oldu. «Sovet hakimiyyəti» adlanan 1920-1991-ci illərdə Azərbaycanın varlığı, o cümlədən respublikamızın qanunvericilik fəaliyyəti demək olar ki, «yox» dərəcəsində idi.

Lakin Azərbaycan 1991-ci il oktyabr ayının 18-də ikinci dəfə müstəqillik əldə etdi.

1991-ci il oktyabrın 18-də ölkə parlamentində qəbul olmuş «Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktında deyilir: Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərini və əməllərinin varisliyinə əsaslanaraq və «Azərbaycan Respublikasının dövlət müstəqilliyyinin bərpası haqqında» Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyan-naməsinə rəhbər tutaraq bu konstitusiya aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun əsaslarını təsis edir.

Xalqın iradəsi ilə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb şəraitdə fəaliyyət göstərməyə başlamışdır.

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev «Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti»ndə XX əsr Azərbaycan dövlətçiliyi tarixini dörd əsas dövrə bölmüşdür.

Dördüncü dövr SSRİ-nin süqutu ərəfəsində 1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktının qəbul edilməsi ilə başlamışdır və bu gün də uğurla davam etməkdədir.

Bir sıra siyasetçilər Azərbaycan Respublikasının ikinci dəfə öz müstəqilliyyini bərpa etdiyi 1991-ci ildən sonrakı dövrü iki mərhələyə ayıırlar. Birinci mərhələyə 1991-ci il oktyabr ayının 18-dən

1993-cü ilin iyun ayının 15-nə qədərki dövr, ikinci mərhələ isə bugünə qədərki dövr.

Birinci mərhələdə 50 nəfər deputatdan ibarət Milli Şura yaradıldı. Sonra onun adı dəyişilərək Milli Məclis adlandırıldı.

Dövlət müstəqilliyi dövründə Azərbaycan Parlamentinin keçdiyi yola nəzər saldıqda 1995-ci ildə Azərbaycanın yeni konstitusiyasının qəbulunu və demokratik əsaslarla seçilmiş ilk Parlamentin həm birinci çağırışdakı, həm də indiki mərhələdəki fəaliyyətini xüsusi qeyd etməliyik. Azərbaycan Respublikasının Milli Məclisi onun qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gələrək konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməkdədir.

Müstəqil Azərbaycan Respublikasının dövlət hüquq təsisatlarının və yerli özünüdərə sisteminin formallaşması üçün Azərbaycan parlamenti cəmiyyətin bütün fəaliyyət sahələrini əhatə edən 1400-dən artıq qanun və normativ sənəd qəbul etmişdir.

Parlementimizin fəaliyyətinin mühüm bir hissəsinin də nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq təşkil etmişdir. Bu sırada Avropa Şurasının Parlament Assambleyası, NATO-nun Parlament Assambleyası, Avropa Parlamenti, Parlamentlərarası İttifaq, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament məclisi, ATƏT-in, MDB-nin, İslam Konfransı Təşkilatının Parlament Məclisləri ilə səmərəli əməkdaşlıq edir.

Azərbaycan parlamentinin belə geniş spektrli fəaliyyət dairəsi şübhəsiz ki, onun dünya ölkələrinin, xüsusilə demokratik Avropa ölkələrinin, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin qanunvericilik təcrübəsini, sənədlərini və ədəbiyyati öyrənməyi zəruri edir. Məlumdur ki, Sovet hakimiyyəti illərində mövcud olan parlament (Azərbaycan Respublikası Ali Soveti) formal olaraq mərkəzdə qəbul olunmuş qərar və göstərişləri özlərinin ildə bir-iki dəfə çağırılmış sessiyalarında təsdiq edirdilər. Bu zaman onlara dünya ölkələrinin qanunvericilik təcrübəsi və ədəbiyyatını öyrənmək lazım olmurdu.

Lakin müstəqil ölkənin müstəqil qanunlar işləyib, qəbul edən Milli Məclisi şübhəsiz ki, dünya ölkələrinin təcrübəsini dərindən öyrənməklə dünyanın demokratik standartlarına cavab verə bilən qanunlar və normativ aktlar qəbul edə bilər. Ona görə də Azərbaycan Respublikasının Milli Məclisində dünya ölkəleri ilə hüquqi ədəbiyyatla və sənədlərlə mübadiləyə ildən-ilə tələbat zərurətə çevrilmişdir.

Məhz belə bir təbii zərurətin nəticəsidir ki, Milli Məclisin üzvü, millət vəkili Xeyrulla Əliyev 1993-cü ildə qanunvericilik təşəbbüsü göstərərək Parlament Kitabxanasının yaradılması təklifini irəli sürmüştür.

Məlumdur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsində deyilir ki, «Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır».

Hər bir vətəndaşın informasiya almaq hüququ ölkənin konstitusiyasında təsbit olunmuşdur. Milli Məclisin üzvləri də öz hüquqlarını bilərək M. F. Axundov adına Azərbaycan Respublikası Dövlət Kitabxanasının bazasında Parlament Kitabxanasını yaratmaq istəyidilər. Lakin M. F. Axundov adına Dövlət Kitabxanasının bazasında parlament kitabxanasının yaradılması haqlı olaraq respublikanın bir sıra alim-mütəxəssisləri tərəfindən narazılıqla qarşılanmışdır.

Bakı Dövlət Universitetinin Kitabxanaşunesliq kafedrasının dosenti Z. Baxşəliyev ilk olaraq belə bir fikrin səhv olduğunu qeyd etmişdir.

Az sonra mətbuatda qanunvericilik təşəbbüsü qaydasında «Azərbaycan Respublikasının Parlament Kitabxanası haqqında» Azərbaycan Respublikasının qanun layihəsi dərc olunmuşdur. Layihə ilə birlikdə mətbuatda millət vəkili X. Əliyevin redaksiyaya məktubu da dərc olunmuşdur və yenə də orada M. F. Axundov adına Respublika Dövlət Kitabxanasına Milli Kitabxana statusu verməklə ona parlament kitabxanası funksiyası verilməsi israr edilirdi.

"Azərbaycan Respublikasının Parlament Kitabxanası haqqında" qanun layihəsini də Milli Məclisin üzvü X. Əliyev hazırlanmışdır.

Qanunvericilik təşəbbüsü qaydasında hazırlanmış V fəsil 15 maddədən ibarət olan «Azərbaycan Parlament Kitabxanasının yaradılması haqqında» qanun layihəsində «Ümumi müddəalar», «Parlament Kitabxanasının hüquq və vəzifələri», «Parlament Kitabxanasına rəhbərlik», «Parlament kitabxanası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət» və s. məsələlərin həlli öz əksini tapmışdır.

Bu qanun layihəsi ilə yaxından tanış olan kitabxana ictimaiyyətinin nümayəndələri, mütəxəssislər, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent X. İsmayılov və həmin fakültənin dekan muavini, dosent Z. Baxşəliyev bu qanun layihəsində bəzi məqamlara, xüsusilə dövlət kitabxanasının parla-

ment kitabxanası kimi adlandırılmasına etiraz etməklə bütövlükdə qanunvericilik təsəbbüsünü müsbət qiymətləndirmişlər.

Mütəxəssislərin fikrincə, M.F.Axundov adına Dövlət Kitabxanasını parlament kitabxanası adlandırmaq olmaz. Çünkü «Parlament Kitabxanası» ideyası irəli sürüləndə məhdud bir dairənin mənafeyi nəzərdə tutulur.

«Azərbaycan Respublikası Parlament Kitabxanası haqqında» qanun layihəsinə Azərbaycanda kitabxanaşunaslıq elminin banisi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin Kitabxanaşunaslıq kafedrasının müdürü, professor A.Xələfov və həmin kafedranın dosenti R.Kazımov da öz münasibətlərini bildirmiş, layihədə istər kitabxanaşunaslıq nəzəriyyəsi və metodikası, istərsə də müasir kitabxanaçılıq təcrübəsi baxımından bir sıra nöqsanlara yol verildiyini də qeyd etmişlər.

Milli Məclisin təhsil, elm, din və mədəniyyət məsələləri üzrə daimi komissiyasının 1994-cü il mayın 3-də keçirdiyi növbəti iclası «Azərbaycan Respublikası Parlament Kitabxanası haqqında» qanun layihəsinin müzakirəsinə həsr olunmuşdur.

Müzakirədə iştirak edən kitabxanaşunas alim A.Xələfov qanun layihəsinə münasibətini bildirərək qeyd etmişdir ki, müasir tipli fundamental kitabxananın-parlament kitabxanasının yaradılması müstəqil Azərbaycan Respublikasının mədəni, sosial, iqtisadi tərəq-qisində mühüm əhəmiyyət kəsb edəcəkdir.

Iclasda «Azərbaycan Respublikası Parlament Kitabxanası haqqında» qanun layihəsi bir sırada irad və təkliflər nəzərə alınmaqla ümumən bəyənilmiş və Milli Məclisin müzakirəsinə verilmişdir.

Milli Məclisin 1995-ci il 12 may tarixli 1034 sayılı qərarına əsasən «Azərbaycan Respublikası Parlament Kitabxanasının yaradılması haqqında» qanun rəsmi şəkildə Ali Sovetin o vaxtkı sədri tərəfindən təsdiq olunmuşdur.

«Azərbaycan Respublikası Parlament Kitabxanasının yaradılması» haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası parlamentinin xalq deputatlarının fəaliyyətinin səmərəli təşkili, zəruri ədəbiyyatın, normativ sənədlərin komplektləşdirilməsi və onların bibliografiyasının tərtibi, parlamentin audio, video arxivinin yaradılması, deputat sorğuları ilə bağlı operativ informasiya materiallarının sistemləşdirilməsi, xarici dövlətlərin parlament kitabxanaları ilə əməkdaşlığın yaradılması və

genişləndirilməsi məsələlərinin həyatı vacibliyini nəzərə alaraq qərara alır:

1. Azərbaycan Respublikasının Parlament Kitabxanası yaradıl-

sın.

2. Azərbaycan Respublikası Ali Sovetinin İşlər İdarəsinə tapşırılsın ki, bir ay müddətində «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının tələblərinə uyğun olaraq mətbü nəşrlərin mütləq (pulsuz) nüsxələrinin alınıp paylanması, Parlament Kitabxanasının yaradılmasına hazırlıq işlərinin aparılması üçün Ali Sovetin binasında münasib yer ayrılmışını təmin etsin.

3. Azərbaycan Respublikasının Milli Məclisinin təhsil, elm və mədəniyyət daimi komissiyasına və Ali Sovetin katibliyinə tapşırılsın ki, «Azərbaycan Respublikası Parlament Kitabxanası haqqında» əsasnamə hazırlayıb Azərbaycan Respublikası Milli Məclisinə təqdim etsinlər.

1995-1996-ci illərdə Azərbaycanın ictimai-siyasi həyatında hakimiyyət müstəvisində baş verən dəyişikliklərlə əlaqədar olaraq yuxarıda göstərilən qərarın müddəalarına ciddi əməl olunmamış Parlament Kitabxanası kor-korana fəaliyyət göstərmişdir.

1996-ci ilin dekabrında Azərbaycan Milli Məclisinin spikeri parlament nümayəndələrinin və millət vəkillərinin ümumi informasiya tələbatını nəzərə alaraq Türkiyə Böyük Millət Məclisindən Azərbaycan parlament kitabxanası üçün lazımi ədəbiyyatla köməklik etməsini xahiş etmişdir.

1997-ci ilin martında Türkiyə Böyük Millət Məclisinin sədrliyi Azərbaycan Milli Məclisinin xahişini nəzərə almışdır. Həmin ilin 12 martında kitabxananın açılışını Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Qələmli etmiş və Türkiyə Böyük Millət Məclisi adından Türkiyə hüquq sisteminə aid 800 nüsxə kitab, Internet şəbəkəsinə qoşula bilən 5 ədəd kompüter və fotosurət cihazı hədiyyə etmişdir.

Hazırda kitabxana öz işini məqsədə uyğun şəkildə davam etdirir və parlament üzvlərinin, deputatların informasiya tələbatını hərtərəfli və operativ ödəmək üçün müasir texniki vasitələrdən və avadanlıqlardan istifadə edir.

Yeni yaradılmasına baxmayaraq Parlament Kitabxanası kifayət qədər maddi-texniki bazaya malikdir və bunun əsasında kitabxana tələbatçılarının istənilən informasiyaya olan tələbatını hərtərəfli və operativ ödəməklə öz vəzifəsini müvəffəqiyyətlə yerinə yetirir.

Kitabxana Azərbaycan Respublikası Milli Məclisinin 14-cü mərtəbəsində yerləşir.

Kitabxana giriş-gözləmə zalı, kitabxana direktorunun otağı, abonement, oxu zalı və arxiv otağından ibarətdir.

Giriş-gözləmə zalında iki ədəd komfort şəraitli divan dəsti mövcuddur ki, bunu da yüksək səviyyəli servis xidmətinin başlanğıcı hesab etmək olar.

Kitabxana direktorunun otağında bir ədəd kitab şafı, iki ədəd kompüter, bir ədəd surətçixardan cihaz, stol, stul, televizor, enerji tənzimləyici avadanlıq mövcuddur.

Abonementdə stol, stul və bir ədəd internet şəbəkəsinə qoşulmuş kompüter vardır.

Oxu zalı geniş, hündür, işıqlıdır. Burada 6 ədəd kitab steleji, divar içərisində kitab şafı mövcuddur ki, kitabxana fondunu təşkil edən bütün növ informasiya daşıyıcıları burada toplanmışdır. Oxu zalının yuxarı hissəsində səhnə mövcuddur ki, hər hansı bir kütləvi tədbir zamanı natiqlər bu səhnədən çıxış edirlər. Oxu zalında da stol, stul (24 nəfərlik), stolüstü lampalar vardır ki, oxucular burada bütün növ informasiya daşıyıcılarından rahat və hərtərəfli istifadə edə bilərlər.

Azərbaycan Parlament Kitabxanasının fondunun formallaşması prosesi Milli Məclis fəaliyyətə başladığı ilk gündən başlamışdır. Belə ki, kitabxananın yaradılması haqqında fikrin meydana gəldiyi vaxtdan müxtəlif informasiya daşıyıcıları toplanmağa başlanılmışdır. Bu proses daim davam etməkdədir. Cünki XXI əsr informasiya əsri olduğundan cəmiyyətin müxtəlif sahələrinə dair informasiyanın sürətlə artlığı bir dövrdə informasiyanı əldə edib oxuculara təqdim etmək bütün kitabxanaların, o cümlədən Azərbaycan Parlament Kitabxanasının qarşısında duran əsas vəzifələrdən biridir.

Ayri-ayrı vaxtlarda alımlar, mütəxəssislər institutları Parlament Kitabxanasına kitablar və digər informasiya daşıyıcıları hədiyyə etmişlər və kitabxana özü də daim müxtəlif informasiya daşıyıcılarını almışdır.

Belə ki, 1997-ci ildə Türkiyə Böyük Millət Məclisinin kitabxanaya hədiyyə verdiyi kitablardan sonra, 1997-ci il mart ayının 26-da Azərbaycan Dünyası Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti, şair Nəbi Xəzri Parlament Kitabxanasına 500-dən çox kitab, albom və gramofon valları bağışlamışdır. Tədbirdə iştirak edən Milli Məclisin spikeri M. Ələsgərov N. Xəzriyə öz minnətdarlığını

bildirərək qeyd etmişdir ki, gələcəkdə belə hədiyyələr sayesində kitabxana zəngin kitabxanaya çevriləcək.

Şair-publisist Rəhim Alxaslı dünyanın qədim dillərindən olan xinalıq dilində buraxılmış 20 kitabı Parlament Kitabxanasına hədiyyə etmişdir. Onların arasında N. Gəncəvinin «Hikmət çələngi», M. Füzulinin «Hər sözüm bir pəhləvandır», və «Xinalıq» kitabı da var.

Eyni zamanda kitabxana ayrı-ayrı beynəlxalq təşkilatlardan da müxtəlif kitablar almışdır. SOROS fondundan «История Европейского права», «Международная права», «Юридическое энциклопедия» və sair kitabları almışdır.

Almaniya Texniki Əməkdaşlıq Təşkilatının vəsaiti hesabına Parlament Kitabxanası bu kitabları almışdır: «Общая теория государственной правы», «Акционерное право», «Комментарий к семейному кодексу» və s.

«Shewton» şirkəti kitabxanaya bu kitabları hədiyyə etmişdir: «Парламентская права», «Земельная права России», «Криминалогия» və s.

İnformasiya tələbatına uyğun olaraq kitabxana kitab mağazalarından da cəmiyyətin bütün sahələrinə, xüsusilə də hüquq və ictimai elmlərə aid kitablar alır. Misal olaraq «Terrorizm», «Şirvanşahlar dövləti», «Лась и народ», «Об основные права» və s. kitabları göstərmək olar.

Bunlarla yanaşı, Parlament Kitabxanası Azərbaycanda həm Azərbaycan dilində, həm də rus dilində nəşr olunan bütün dövri nəşrləri alır. Kitabxana həm də digər ölkələrdən dövri nəşrlər alır. Məsələn, Rusiyadan «Аргументы и факты», «Закон», «Ведомости», «Правда» və s. Qazaxıstandan «Ақбаторты», «Жарк Чы» və s. dövri nəşr nümunələrini alır.

Fondun əsas hissəsini «Qanunvericilik topluları» təşkil edir. Bu toplu Prezident Aparatı tərəfindən ayda bir dəfə nəşr olunur. Toplunun əsasını Azərbaycanda qəbul olunmuş qanunlar, fərmanlar, qanunvericilik aktları, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar, sərəncamlar təşkil edir.

Kitabxanada eyni zamanda CD-romlardan da informasiya mənbələri kimi istifadə edilir. Burada «Юридический мир», «Электронная энциклопедия», «Müstəqil Azərbaycan» və digər disketlər oxucuların istifadəsinə verilir.

1998-ci il iyun ayının 17-də Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstитutu kitabxanaya kitablar hədiyyə

etmişdir. Parlament Kitabxanasına hədiyyə olunan nəşrlər arasında «Azərbaycan və yeni dünya», «İnkişafın Azərbaycan yolu», «Intelkultural mülkiyyət» kimi kitablar da var.

Parlament Kitabxanasının fondunun düzülüşü əlisba sırası prinsipinə əsaslanır.

Hazırda kitabxananın fondunda 2600-2700-ə yaxın ədəbiyyat vardır. Bunun da 80 %-ni hüquq, ictimai elmlərə aid ədəbiyyat təşkil edir. Qalan 20 %-ni isə kənd təsərrüfatına, iqtisadiyyata, mədəniyyətə, bədii ədəbiyyata aid kitablar təşkil edir.

Parlament Kitabxanası oxucuların informasiya tələbatını ödəmək üçün kitabxanalararası abonementdən istifadə edir. Ən çox qarşılıqlı informasiya mübadiləsi M. F Axundov adına Respublika Dövlət Kitabxanası və Respublika Elmi-Texniki Kitabxanası ilə həyata keçirir.

Parlament Kitabxanasında müxtəlif mövzularda kitab sərgiləri keçirilir. Buna misal olaraq «ADR-80», «Fətəli xan Xoyski», «Parlementin siyaseti», «Arxiv materialları», «ADR-1918-1920», «Xocalı soyqırımı» adlı sərgiləri göstərmək olar. Kitabxana ADR-in fəaliyyətini eks etdirən fotosərgi təşkil etmişdir.

Azərbaycan Parlament Kitabxanasının dörd nəfər işçisi vardır: kitabxana direktoru və üç nəfər kitabxanaçı.

Kitabxananın direktoru Mehman Namazov Bakı Dövlət Universitetinin məzunudur.

Kitabxanaçılar P.Həsənova, S.Yusifzadə, T.Bünyatova xüsusi ixtisas təhsilinə malik olmasalar da, lazımı peşə ustalığına və mədəniyyətinə, geniş dünya görüşünə malik kadrlardır. Onlar kitabxanaya müraciət edən hər bir şəxsin informasiya tələbatını yüksək səviyyədə ödəməyə səy göstərirlər və öz işlərinin öhdəsindən ustalıqla gəlirlər.

Parlament Kitabxanası məhdud oxucu dairəsinə xidmət etdiyi-nə görə bu kitabxananın oxucularını xüsusi oxucu qrupuna aid etmək olar. Son məlumatə görə, 2002-ci ildə kitabxana 500 nəfər oxucuya xidmət etmiş və onlara 1500 nüsxədən çox ədəbiyyat verilmişdir. Verilmiş ədəbiyyatın əsas hissəsini isə hüquq, beynəlxalq hüquq və digər qanunvericiliyə dair kitablar və sənədlər təşkil etmişdir.

Bu kitabxananın oxucuları arasında Azərbaycan Respublikası Milli Məclisinin spikeri M.Ələsgərovu, spikerin müavinləri Z.Əsgərovu və A.Rəhimzadəni, Prezident Aparatının xarici əlaqələr şöbəsinin müdürü N.Məmmədovu, millət vəkilləri S.Rüstəmxanlıni,

S.Səfərovu, Z.Yaqubovu, C.Əliyevi, S.Mirzəyevi və digərlərini görmək olar. Kitabxana xidmətindən istifadə edən oxucuların çoxu Milli Məclis aparatının və digər yardımçı şöbələrin əməkdaşlarıdır.

Milli Məclis kitabxanasının müasir durumu, onun malik olduğu sənəd informasiya ehtiyatları ölkə parlament üzvlərinin və qanunvericilik işində iştirak edən idarə və şöbələrin informasiya tələbatını ödəmək qabiliyyətinə malikdir.

Kitabxana yaradılmasından keçən 7-8 ildə xeyli işlər görsə də, görüləsi işlər də çoxdur. Bunlardan kitabxana-informasiya xidməti sisteminin daha da təkmilləşdirilməsini, oxu zalında kompüterlərin sayının artırılmasını, kitabxananın geniş oxucu qruplarının üzünə açıq olmasını təmin etmək və s. qarşıda duran əsas məsələlərdəndir.

Бахшалиев З.

Султанова А.

Парламентская библиотека Азербайджана: история создания и современное состояние

Резюме

В статье рассматриваются предпосылки создания, современное состояние и перспективы развития парламентской библиотеки Азербайджана. Как известно, парламент Азербайджана был создан и проявлял свою деятельность в 1918-20 годах, но далее в результате вмешательства советских большевиков его деятельность была приостановлена вплоть до конца 20 века, когда Азербайджана вновь приобрел независимость.

В последние 10 лет своей деятельности азербайджанский парламент принял до 1400 законов, нормативных актов документов. Безусловно, принесяшим такого количества юридических документов депутаты и работники парламентского аппарата нуждались в богатых источниках информации. Поэтому в 1995 году парламент принял решение о создании библиотеки и по определенным причинам с некоторым опозданием в 1997 году с поддержки руководства парламента Турции библиотека была создана. В настоящий время в библиотеки парламента действует система обслуживания, отвечающая информационному спросу членов парламента и других читателей.